

# Heydər Əliyevin İslam həmrəyliyi ideyası

**Ulu öndər Heydər Əliyev  
bəşəri dəyərlərdən səmərəli istifadə etməklə cəmiyyətdə mənəvi birliyin yaradılmasında İslam həmrəyliyi ideyasının mühüm rol oynadığına xüsusi önem verirdi. Heydər Əliyev ırsına əsaslanaraq İslam həmrəyliyi ideyasını məkan, zaman və struktur baxımdan aşagıdakı mərhələlərə bölmək olar:**

1. Ölkədaxili vətəndaş həmrəyliyinə nail olmaq.
2. Ölkədaxilində dini təriqətlər və dinlərərəsi münasibətlərin tənzimlənməsi.
3. İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi.
4. İslam həmrəyliyindən bəşəri həmrəyliyə doğru.

Ulu öndər ümumi islam birliyinə nail olmaq üçün əvvəlcə ölkə daxilində vətəndaş həmrəyliyini bərqərar etməyi nəzərdə tuturdu. Çünkü o, yaxşı bilirdi ki, ümumi islam birliyinin formallaşması üçün ayrı-ayrı ölkələrdə milli-mənəvi, dini-etnik həmrəyliyə nail olmaq əsas şərtlərdən biridir. Həmrəylik ideyasının sosial-fəlsəfi mahiyyətini yaxşı dərk edən Heydər Əliyev özünün dövlətçilik fealiyyətində həmişə bu məsələyə diqqət yetirmişdir.

1. Ölkədaxili vətəndaş həmrəyliyinə nail olmaq. Ölkədaxili həmrəylik-dedikdə burada dinindən, milliyetindən, iri qəndən asılı olmayaraq bütün vətəndaşların həmrəyliyinin bərqərar olması başa düşülür. Ayri-ayrilıqda, götürülmüş ölkələrde həmrəyliyin, birliyin bərqərar olmasının həmin ölkələrdə sülh, əmin-əmanlıq, sabitlik və birgəyəşayışın əsas təminatıdır.

90-cı illərin əvvəllərində mühərbi şəraitində yaşayan Azərbaycanın ağır günlerinde Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkə vətəndaşlarının birliyinə, həmrəyliyinə nail olmaq üçün idarəetmənin fəlsəfəsi və özünün dövlətçilik tərübəsindən məharətlə istifadə etmişdir. Ulu öndər yaxşı bilirdi ki, yenice müstəqillik qazanmış bir ölkənin öz müstəqilliyini saxlaması, möhkəmlənməsi və sonrakı inkişafı həmin ölkənin vətəndaşlarının birliliyi və həmrəyliyindən asılıdır. Buna görə də ölkə vətəndaşlarının həmrəyliyinin əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev sadə insanlar ilə görüşlərində onları birləşdirən və həmrəyliyə çağıraraq demişdir: Bizim dövlətimiz, ölkəmiz öz milli, mənəvi, dini dayaqlar üzərində quşulub və bundan sonra da yaşayaqcaqdır. Amma bunların hamısını təmin etmək üçün gerek hər bir vətəndaşımız öz vətəndaşlıq borcunu yerine yetirsin, öz vətəndaşlıq borcunu, məsuliyyətini dərk etsin. Əgər hər bir vətəndaş, hər bir azərbaycanlı dərk edə bilsə ki, müstəqil Azərbaycanın yaşaması, qalib gelməsi və geləcəyə uğurla getmesi onun kiçik fealiyyətdən də asılıdır, o bunu edəcəkdir. Sizin də, bizim də borcumuz ondan ibarətdir ki, hər bir vətəndaş-gəncləri də, yaşılı adamları da, sizin kimi müdrik ağ-saqalları da, dindarları da-hamını agah edək ki, bu ağır dövrümüzə hər bir vətəndaşın, hər bir azərbaycanının mövqeyindən, fealiyyətdən, cəmiyyətə göstərdiyi xidmətdən dövlətimizin, cəmiyyətimizin



müqəddərəti, bu günü və gələcəyi asılıdır".

Ölkəmizin daxilində həmrəyliyə, birliyə nail olmaq üçün xalqımıza müraciət edən uzaqqorən Heydər Əliyev müstəqil Azərbaycanın inkişafına, torpaqlarımızın erməni işğalından azad edilməsinə inanırdı. Ümumiyyətə, uzaqqorən ümumiyyətə, xalqımızın dünya xalqları içərisində ləyaqətli səviyyəyə qalxacağının nəzərdə tutaraq demişdir: "Biz nə qədər bir olsaq, bir-birimizin əllerindən ne qədər möhkəm tutsaq, bir-birimizə ne qədər yaxın olsaq, müstəqil Azərbaycanın yaşamasına o qədər çox nail olacaq, xalqımız onun başına gələn bugünkü bələldərden xilas olacaq, torpaqlarımız Ermənistanın işğalından azad olacaq. Azərbaycanda əsrlərənək keçmiş milli, mənəvi dəyərlərimiz möhkəmlənəcək, daha dərin kök salacaq, inkişaf edəcək və Azərbaycan xalqı dünya xalqları içərisində ləyaqətli səviyyəyə qalxacaqdır".

Ölkədaxili həmrəyliyi qoruyub saxlamaq üçün Ulu öndər islam dinin bəşeri dəyərlərindən istifadə edərək ölkəmizin ümumi inkişafı və birliyə naminə adamlarımızın kin-küdürü, ədavət kənarə qoymaqla bir araya gəlməsini istəyirdi. Belə məqamda ölkə vətəndaşlarının həmrəyliyi naminə Heydər Əliyev peyğəmbərimiz Həzərəti Məhəmmədin tövsiyələrini əsas tutaraq, ümumiyyətə, islam dininin mütərəqqi dəyərlərinə əsaslanaraq xalqımıza müraciət edərək deyirdi: "Respublikamızda son illər gedən proseslər cürbəcür ziddiyətlər yaradır. Bəzi adamlarda bir-birinə qarşı kin-küdürü, ədavət, qisəsçiqliq hissələri yanarıb. Bunların hamısını kənarə qoymaqla lazımdır. Allah da belə bururub, Qurani-Kərim də bunu bizdən tələb edir. Dinimizin əsasını qoyan və mənim bu günlərdə məbədini ziyarət etdiyim Həzərəti Məhəmməd peyğəmbər də bize bu yolu göstərir. Ona görə də mən həm səhifə, bütün dindarla, həm də bütün azərbaycanlılara müraciət edirəm".

2. Ölkədaxilində dini təriqətlər və dinlərərəsi münasibətlərin tənzimlənməsi. Ölkədaxilində dini sabitlik və birgəyəşayışı təmin etmək üçün multikulturalizm və tolerantlıq ideyası cəmiyyətdə üstünlük təşkil etməli və ölkə vətəndaşlarının gündəlik həyat tərzinə əvviləndir. Hamiya məlumudur ki, multikulturalizm və tolerantlıq Azərbaycan vətəndaşlarının həyat tərzinə əvviləndir. Her hansı bir cəmiyyətdə təriqətlərərəsi münasibətlərin normal olması ölkədaxili sabitliyin bərqərar olmasına şərtləndirir. Məsələn, Azərbaycanda tarixən məzhebələr (sünni, şie və s) arası münasibətlərde heç bir vaxt problem olmamışdır. Müstəqillik dövründə isə ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi hər bir məzheb nümayəndərinin hüquqlarının qorunmasına xidmət etmişdir. Eyni zamanda 2016-cı ilin yanvar ayında Bakı şəhərində Heydər məscidində sünni və şie məzhebinə mənsub olan məsələnlərin ilk dəfə olaraq eyni vaxtda birlikdə vəhdət namazı qılmaları dini tolerantlıq nümunəsi kimi dünya məsələnlərinin hər bir məzheb nümayəndərinin hüquqlarının qorunmasına xidmət etmişdir. Bu səbəbdən Heydər Əliyev hakimiyətə geldiyi ilk gündən ölkəmizdə vətəndaş həmrəyliyinə nail olmaq üçün dini konfessiyaların bir-birinə münasibətlərinin normal olmasına çalışmışdır. Bu baxımdan Ulu öndər dinlərərəsi münasibətlərin nümunəvi karakter daşıdığını qeyd edərək demişdir: "Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi karakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözlümlüyüünü gösterir. Azərbaycanda əhalinin əksəriyyəti islam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq eyni

zamanda Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözlümlü olublar və bunu bize Quran, Həzərəti-Məhəmməd vəsiyyət edibdir. Amma ən mühüm odur ki, bu xeyirxah, müqəddəs vəsiyyət yerine yetirilsin. Azərbaycanlıların bu vəsiyyəti müqəddəs tutması xalqımızın çox mühüm keyfiyyəti, xüsusiyyətidir və biz bununla fərəc edə bilərik".

Ölkəmizin inkişafı naminə bütün vətəndaşlarımızın ölkədaxili həmrəyliyinə nail olmaq, vətənimizi erməni düşmənlərindən xilas etmək, ordumuzun möhkəmlənməsi və müdafiə qüdrətinin artması üçün Ulu öndər bütün Azərbaycan xalqına İslam dini etrafında birləşməyi tövsiye edərək 1993-cü il 5 sentyabr tarixində Təzəpir məscidində dindarlar qarşısında çıxışında demışdır: "Biz bu yolla gedəcəyik. Biz öz islam dinimizi qoruyub saxlayaraq, bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin qarşısını alaraq heç bir başqa millətə, heç bir başqa dina təcavüz etməyəcəyik. Her bir milletə mənşəbənən insana, her dina hörmətə ya-naşmışq və yanaşacaqıq. Bu, Allähin əmridir, bu bizim Ulu peyğəmbərimiz Məhəmməd əleyhissələmin bize tövsiyəsidir. Ona görə də Azərbaycan xalqının bu ağır dövrde birləşməsi İslam dininin böyük mənəvi dəyərlərinə söykənir və ümidi varam ki, bizim dindarlarımız, bizim din aləmində fealiyyət göstərən şəxslərimiz Azərbaycanın bütün vətəndaşları İslamın buyurduğu yolla gedərək Vətəni qorumaq əzmi, qəhrəmanlıq əzmi, vətənpərvərlik əzmi təriyə etməlidirlər".

Burada ölkəmizin ağır durumda olduğu bir vaxtda Heydər Əliyev in-sanlıarda birləşmək və həmrəyliyə nail olmaq kimi islamın tarixi ənənesini yada salaraq Allahın buyurduğu və Peyğəmbərimiz tövsiyəsinə dindarlar xatırlatmaqla keçən əsrde 90-cı illərin əvvəllerində ölkəmizin ağır günlərində vətənimizi işgalçılarından qorumaq və xalqımızda vətənpərvərlik və qəhrəmanlıq əzmini gücləndirməyi vurğulamışdır.

4. İslam ölkələri arasındakı həmrəyliyin möhkəmləndirilməsi. Azərbaycanda müxtəlif dinlərin birgəyəşayış şəraitinin nümunəvi karakter daşıdığını vurğulayan Ulu Öndər bu xüsusiyyətlərin xalqımızın dini dözlümlüyüünü göstərən əsas şərt hesab etmişdir. Bir neçə konfessiyali ölkələrdə ölkədaxili həmrəylik, dini tolerantlıq və dinlərərəsi münasibətlərin səviyyəsində asılıdır. Bu səbəbdən Heydər Əliyev hakimiyətə geldiyi ilk gündən ölkəmizdə vətəndaş həmrəyliyinə nail olmaq üçün dini konfessiyaların bir-birinə münasibətlərinin normal olmasına çalışmışdır. Bu baxımdan Ulu öndər dinlərərəsi münasibətlərin nümunəvi karakter daşıdığını qeyd edərək demişdir: "Azerbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi karakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözlümlüyüünü gösterir. Azerbaycanda əhalinin əksəriyyəti islam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq eyni

lərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyin möhkəmlətməye böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir".

Ermenistanın Azərbaycana qarşı təcavüzünü pisləyen İslam Konfransı Təşkilatının bir müsəlman ölkəsi kimi Azərbaycana siyasi dəstək göstərdiyini xüsusi qeyd edən Heydər Əliyev bu təşkilatın fealiyyətini yüksək qiymətləndirmiş və bu təcrübənin davam etdirilməsini zəruri hesab etmişdir: "Öz qətnaməsində Ermənistan Respublikasının müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının fealiyyətini biz yüksək qiymətləndiririk. O bu münaqişənin aradan qaldırılması içinde iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və çox ümidi var ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstekləyəcəkdir".

Buradan göründüyü kimi Kəsablanka Zirvə görüşündə Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində ölkəmizin düşdürüyü ağır vəziyyəti görüş iştirakçılarına çatdırmaqla yanaşı, dövrün başqa bölgələrində baş verən qırğın və dəqiqələrlə da diqqəti cəlb etmiş və müxtəlif bölgələrdə yaşayış məsələnənə bigane qalmamağı nümayəndələrə bəyan etmişdir. Buradan göründüyü kimi Heydər Əliyev bu görüşdə bir müsəlman ölkəsinin başçısı kimi təkcə Azərbaycanın problemlərini yox, eyni zamanda digər bölgələrdə yaşayış məsələnənə bigane qalmamağı nümayəndələrə bəyan etmişdir. Buradan göründüyü kimi Heydər Əliyev bu görüşdə bir müsəlman ölkəsinin başçısına müraciət etmişdir.

Ulu öndər Heydər Əliyev "Müsəlmanlıq və dini-mədəni dəyərlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına göndərdiyi təbrik məktubunda islam həmrəyliyinin möhkəmləndirilməsində bu cüdətdərək etmişdir: "Müsəlman alımları və din xadimlərinin dinimizin mühüm aktual problemlərini müzakirə etməsi sırf elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, islam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövrün bir çox yerlərində islam dininin əsaslarına, müsəlman ölkələrinə qarşı qərəzlə həmlələrin aparıldığı müasir dövrde bu, xüsusi böyük əhəmiyyət kəsb edir. Belə görüşlər, həmçinin, müstərək tarixi, medəni, mənəvi ənənələre malik olan, oxşar tale və inkişaf yolu keçmiş ölkələrimizin qarşısına çıxan problemlərin həllində bir-birimizin dəstək etmək imkanlarını genişləndirir".

**Sakit Hüseynov,  
AMEA-nın Fəlsəfə Institutunun şöbə müdürü, fəlsəfə üzrə elmlər doktoru**